



LƏNKƏRAN

İCTİMAİ-SİYASİ QƏZET

№ 33-34 (8437) ● Şənbə, 15 sentyabr 2018-ci il ● Qəzetin əsası 1931-ci ildə qoyulmuşdur ● Qiyməti 50 qəpik



**Azərbaycan Respublikası vətəndaşlarının
2018-ci il oktyabrın 1-dən 30-dək müddətli
həqiqi hərbi xidmətə çağırılması və müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularının
ehtiyata buraxılması haqqında**

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə **qərara alıram**:

1. 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983-1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2018-ci il.

LƏNKƏRANDA "DİNİ MƏRƏSİMLƏR: ƏNƏNƏVİLİK VƏ MÜASİRLİK" MÖVZUSUNDA SEMINAR-MÜŞAVİRƏ KEÇİRİLİB

Sentyabrın 5-də Lənkərandə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə DQİDK-nin, QMİ-nin məsul işçiləri, dini icma sədrləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edən şəhər İcra hakimiyyətinin başçısı Tələh Qaraşov ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq rayonda dini zəmində heç bir problemin olmadığını, məscidlərdə dini mərasimlərin keçirilməsi üçün lazımı şəraitin yaradıldığını diqqətə çatdırıb.

Seminar-müşavirədə çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışaraq İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət və ənənələrimizdə, həyat tərzimizdə dərin izlər buraxdığını bildirib.

Qeyd olunub ki, hər bir xalqın adət və ənənələri onların mənsub olduğu dinlə sıx bağlıdır. Ölkəmizdə də İslam dini ilə bağlı mərasimlər formalaşıb. Bu mərasimlərin icrasında müəyyən dəyişikliklər olsa da, onların əsas məzmunu qalmaqdadır.

Azərbaycanda milli ruhun yüksəlməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayan Komitə sədri dövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli Liderin ölkəmizdə formalaşdırdığı Azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.

Qeyd olunub ki, əsas Ulu Öndər tərəfindən qoyulan dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla aparılır, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir.

İslam ölkələrində dövlət-din münasibətlərinin müxtəlif formalarda olduğunu söyləyən M.Qurbanlı Azərbaycanda bu münasibətlərin dünyəvilik prinsiplərinə söykəndiyini, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin dini mərasimlərinin azad şəkildə icra etdiyini, onların arasında dünyəvilik prinsiplərinə əsaslanan tarazlığın qorunub saxlandığını diqqətə çatdırıb.

Komitə sədrinin sözlərinə görə, dini mərasimlər tariximizi, mədəniyyətimizi, adət və ənənələrimizi və həyat tərzimizi əks etdirməlidir.

Müsəlman dünyasında Məhərrəm ayının başlanması və Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Fətva verdiyini bildiren M.Qur-



banlı Məhərrəmlik mərasimləri zamanı Fətvanın müdəcəllərinə ciddi riayət olunmasının, dini mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxışında qeyd edib ki, ölkəmizin cənub bölgəsinin əhalisi həmişə dövlətimizə və dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, adət və ənənələrimizə sadıq olublar.

Milli-mənəvi dəyərlərimizin bir hissəsi olan dinimizin, dilimizin qorunmasında icmaların rolunu qeyd edən A.Paşazadə müstəqillik illərində dini mühitin zənginləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü, bu sahəyə dövlət tərəfindən hərtərəfli qayğı göstərildiyini diqqətə çatdırıb.



QMİ-nin Qazilər Şurasının Fətvası barədə məlumat verən bütün Qafqazın Şeyxi Aşura günü uşaqların məscidlərə gəlməsinin məqsəduyğun olmadığını, dindarların ayıq-sayıq olmalarını tövsiyə edib.

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhəd Məmmədov çıxışında rayonda dini mərasimlərin icrası zamanı ənənəvilik və müasirlik prinsiplərinə, adət və ənənələrimizə ciddi riayət olunduğunu bildirib.

Sonda tədbir iştirakçıların maraqlandıran suallar cavablandırılıb.

Ağəddin BABAYEV

**İcra başçısının
səyyar qəbul-görüşləri**



Səh. 2




**Daha bir yaşayış məntəqəsi
qazlaşdırılıb**

Səh. 2

**Lənkəran-Lerik avtomobil yolu
yenidən qurulur**



Səh. 3



**Müəllimlərin ənənəvi
sentyabr konfransı**

Səh. 4



**Qısa ömür
yaşasa da...**

Səh. 8

İCRA BAŞÇISININ SƏYYAR QƏBUL-GÖRÜŞLƏRİ



Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 3-də rayonun Separadi kəndində keçirib.

İcra aparatının məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər yerində araşdırılıb. Müraciət edən sakinlər arzu və təkliflərini bildirməklə yanaşı, həm də xalqın rifah halının yaxşılaşdırılması, sosial məsələlərin həlli



Avgustun 29-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Viravul kənd sakinləri ilə görüşüb. İcra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirak etdiyi görüşdə vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər araşdırılmaqla inzibati ərazi vahidliyinin inkişafı ilə bağlı təkliflərə münasibət bildirilib.

Görüşdə çıxış edən sakinlər son illərdə Lənkəran şəhərinin və rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Onlar kənddə evlərin kütləvi şəkildə qazlaşdırılmasını, elektrik təsərrüfatının yenilənməsini, gündəlik istifadə etdikləri magistral yolun yenidən asfaltlaşdırılmasını dövlətin öz vətəndaşlarına əvəzsiz qayğısı kimi dəyərləndiriblər. Qeyd olunub ki, məhz bu qayğıdan ruhlanaraq sakinlər cari ildə 133 ha taxıl, 280 ha tərəvəz, 30 ha kartof, 57 ha bostan bitkiləri və digər əkinlər keçiriblər. Şəxsi təsərrüfatlarda xırdabuynuzlu heyvanların sayı 3900-ə, iribuynuzlu mal-qaranın sayı 1000 başa çatdırılıb. Bu il kənddə ilk dəfə barama saxlanılmasına başlanılıb və 60 kq yüksək keyfiyyətli məhsul istehsal olunub.

Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən irəli sürülən bir sıra təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

istiqamətində dövlət tərəfindən davamlı olaraq həyata keçirilən tədbirləri ürəkdən bəyəndiklərini və Separadi kəndinin sosial-iqtisadi inkişafına göstərilən qayğıdan razılıqlarını ifadə ediblər.

Sakinlər çıxışlarında ərazidə 2 müasir məktəbin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsini, magistral yolun asfaltlanması, elektrik enerjisinin fasiləsiz verilməsini, yaşayış evlərinin başdan-başa qazlaşdırılmasını, aqrar sahədə uğurlu nəticələrin əldə olunmasını, 100 hektara yaxın sitrus bağının salınmasını və 200 nəfər kənd sakininin daimi işlə təmin olunmasını bu qayğının bəhrəsi kimi vurğulayıblar.

İcra başçısı görüşdə səsləndirilmiş təkliflərlə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 11-də rayonun Hirkan qəsəbəsində keçirib. İcra strukturları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirak etdikləri görüş zamanı İcra başçısı sakinləri dinləyərək onların problemləri ilə maraqlanıb.

Qəbul zamanı sakinlər son illərdə Lənkəran ra-

yonunda və Hirkan qəsəbə inzibati ərazi dairəsində sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərə və Hirkan-Daşdətük-Biləsr magistral avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasına görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, inzibati ərazi dairəsində kənd təsərrüfatı işləri sürətlənib. Aqrar sahədəki bu inkişaf cari ildə də davamlı olub. Ərazidə 86 hektar məhsuldar çay sahəsində 60 nəfər qəsəbə sakini daimi işlə təmin olunub. Sitrusçuluğun inkişafına da diqqət göstərilir. Hazırda pay torpağı sahələrində 25 hektar feyxoa və 16 hektar naringi bağları var. Yeni sitrus bağlarının salınması da nəzərdə tutulub. Heyvandarlıq da sürətlə inkişaf etməkdədir. Bu məqsədlə şəxsi təsərrüfatlarda 427 baş iribuynuzlu və 179 baş xırdabuynuzlu mal-qara, 1358 ev quşları, 274 arı ailəsi saxlanılır. Heyvanlar üçün nəzərdə tutulmuş peyvənd işlərinin vaxtında həyata keçirilməsi də diqqət mərkəzindədir. Bundan başqa, bu il qəsəbə ərazisində 10 hektar çəltik əkini də keçirilib.

Görülən işlərlə yanaşı, Hirkan qəsəbə inzibati ərazi dairəsində sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra təkliflər irəli sürülüb.

İcra başçısı verilən təkliflərlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Ə.ƏLİYEV

DAHA BİR YAŞAYIŞ MƏNTƏQƏSİ QAZLAŞDIRILIB



Sentyabrın 11-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən Lənkəran rayonunun Haftoni qəsəbəsinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH), "Azəriqaz" İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Tədbirdə çıxış edən İcra başçısı Taleh Qaraşov əlamətdar hadisə münasibəti ilə qəsəbə sakinlərini təbrik edərək, son illər ölkənin hər yerində qaz təchizatı sistemi-

nin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən natiq bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Mərasimdə çıxış edən yerli sakinlər onların mənzillərinə təbii qazın verilməsinə, eyni zamanda, qəsəbədə dünya standartlarına uyğun "İstisu" sanatoriyasının tikintisinə və qəsəbə yolunun asfaltlaşdırılmasına görə Azərbaycan Respublika-

sının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.

Bildirilib ki, 612 abonentə olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6883 metr müxtəlif diametrlə polietilen və ümumi uzunluğu 27424 metr müxtəlif diametrlə metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə saygac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahəsində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara

ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırıldıqdan sonra İcra başçısı T.Qaraşov yerli sakinlərdən birinin mənzilinə baş çəkərək ev sahibini təbrik edib.

Qeyd edək ki, hazırda rayonumuzun Mollakənd və Şovu kəndlərinin qazlaşdırılması istiqamətində tikinti-quraşdırma işləri davam etdirilir. Tezliklə bu yaşayış məntəqələrinə də ardıcılıqla təbii qazın verilişi təmin ediləcək.

Ağaddin BABAYEV

PREZİDENTİN QAYĞISI - XALQIN SEVGİSİ

Xəbər verildiyi kimi, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Həmin Sərəncam Lənkəran sakinləri tərəfindən ruh coşğunluğu ilə qarşılanıb. Aşağıda dərc olunan məktublarda oxucularımız ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Çox hörmətli cənab Prezident!

Mən və müəllim yoldaşlarım gündəlik olaraq işlədiyimiz məktəbə Lerik-Lənkəran avtomobil yolu ilə gedirik. Yol bərhad vəziyyətdə olduğundan çox narahatçılıq keçirirdik. Yerli əhali də əziyyət çəkirdi. İndi Sizin sərəncamınızla yolumuz başdan-başa asfaltlanır. Bu diqqətiniz bizi çox sevindirir. Cənab Prezident, Sizə çox minnətdarıq. Biz Sizə inanırıq. Biz həmişə Sizinlə olacağıq. Allah Sizi qorusun. Bir daha təşəkkür edirik.

Arif MƏMMƏDOV,
Lənkəran rayonu, Rvo kənd
məktəbinin müəllimləri adından.

Hörmətli və əziz Prezidentimiz!

Mən Narbaği kəndində yaşayıram. Təqaüdçü ağsaqqalam. Sizin Lənkəran-Lerik yolunun təmirindən ötrü sərəncamınızı eşidəndə sevindiymdən qohər-

ləndim və atanız Heydər Əliyevi xatırlayaraq ona rəhmət dilədim. Allah onu rəhmət etsin. Həmişə problemlərimizlə maraqlanardı. Yollarımıza fikir verərdi. Çox sağ olsun ki, Azərbaycan xalqı üçün Sizin kimi oğul yetişdirib. Hamımız Sizinlə fəxr edirik. Sizə həmişə dua edirik. Çox sağ olun ki, xalqa qayğı göstərsiniz. Bizim yolumuz çox pis vəziyyətdə idi. İndi bu gözəl asfalt yolu görəndə biz qocalar da rahat oluruq. İnşallah, Sizin rəhbərliyinizlə bütün problemlərimiz həll olar. Balalarımız, nəvə-nəticələrimiz daha da gözəl yaşayacaqlar. Çox sağ olun, Allah Sizi saxlasın.

Vəliməmməd HƏSƏNOV,
Lənkəran rayonu, Narbaği kənd sakini

Cənab Prezident!

Lənkəran-Lerik yolunun asfaltlanmasını kəndlərimizdə, ailələrdə toy-

bayram kimi qarşılayırlar. Bizə göstərdiyiniz qayğıya görə çox sağ olun. Böyük çətinlik çəkirdik. Qocalar, ahıl insanlar, məktəblilər bu yolla hərəkət edə bilmirdilər. İndi hamı bir-birinə gözüydünlüğü verir. Əziz Prezidentimiz, biz Sizə inanırıq. İnanırıq ki, Siz biz vətəndaşların xoş güzəranı üçün çalışsınız. Bu bizi çox sevindirir. Çox sağ olun. Allah xalqımıza sülh, əmin-amanlıq, Sizə, Mehriban xanıma, balalarınıza cansağlığı versin. Allah dövlətimizi qorusun.

Kərim NƏHMƏTOV,
Lənkəran rayonu, Qurumba kənd
sakini, təqaüdçü

Hörmətli cənab Prezident!

Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən siyasət sayəsində dövlətimiz gündən-günə qüdrətlənir, ölkəmiz inkişaf edib gözəlləşir. Əhalini narahat edən məsələlər həllini tapır. Kəndlər, qəsəbələr qazlaşdırılır, yollar çəkilir, körpülər salınır. Cənab Prezident, bütün bunlar biz vətəndaşların daha yaxşı yaşaması üçün edilir. Lənkəran-Lerik yolunun yenidən asfaltlanması da buna parlaq misaldır. Talış dağlarının

ən ucqar nöqtələrindəki yaşayış məskənlərini Lənkəranla və ətraf ələmlə birləşdirən bu yolun təmirinə görə Sizə döən-döənə təşəkkür edirik. Bu yolun asfaltlanması saysız-hesabsız ailələrin, uşaqların, qocaların, xəstə insanların çoxillik arzusu olub. Cənab Prezident, xalqımız Sizin qayğınızı hər zaman hiss edir. Lənkərana da çox diqqət yetirirsiniz. Bu bizi çox sevindirir. Biz Sizin siyasətinizi ürəkdən bəyənlirik. Biz Sizə inanırıq. Çox sağ olun, cənab Prezident.

Şahbaz ABBASOV,
Lənkəran rayonu,
Kərgəlan kənd sakini

Çox hörmətli Prezidentimiz!

Sizin göstərişinizlə Lənkəran-Lerik yolu yenidən asfaltlanır. Bu əziz günlərdə bu sevinci bizə bəxş etdiyinizə görə Sizə çox minnətdarıq. Çox sağ olun. Neçə-neçə ailəni sevindirdiniz. Allah Sizi, xalqımızı həmişə belə sevindirsin. Gələcək günləriniz xoş olsun inşallah.

Maqşud AXUNDOV,
Lənkəran rayonu, Şağlaküçə kənd
sakini, ağsaqqal-ziyalı

LƏNKƏRAN-LERİK AVTOMOBİL YOLU YENİDƏN QURULUR



Uzunluğu 55 kilometr olan Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun yenidən qurulur.

Hər bir hərəkət zolağının eni 3,5 metr, çiyinlərin eni isə 2,5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yol

yatağının karxana çınqılı ilə tikintisi işləri görülür. Bundan başqa, yol yatağının profilə salınması və normativ eninin alınması üçün xüsusi grunt daşınaraq yayılır və kipləşdirilir. Bunun ardınca yol əsasının layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırımdaş qarışığı ilə tikintisi işləri aparılır.

Lənkəran-Lerik avtomobil yolunun bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burada yol yatağının əlavə bərkidilməsi işləri görülməkdir. Bundan başqa,



yolun müxtəlif nöqtələrində istinad divarının dəmir-betonla tikilməsi və izolyasiyası, drenaj xətlərinin çəkilməsi, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması, başlıqlarının dəmir-betonla təmiri və izolyasiyası da nəzərdə tutulub. İnşaat işləri mövcud tikinti norma və qaydalarına uyğun şəkildə aparılır.

Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu zəruri olan yer-

lərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, mövcud avtomobil körpülərinin məhəccərləri yeniləri ilə əvəz olunacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.

Lənkəran-Lerik avtomobil yolu rayonlar arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Ağaddin ŞAĞLASERLİ

MÜƏLLİMLƏRİN ƏNƏNƏVİ SENTYABR KONFRANSI



Sentyabrın 6-da Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi konfransı keçirilib.

Konfransdan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəsilə Əliyeva, Respublika Təhsil Nazirliyinin nümayəndəsi, sektor müdiri Vidadi Bağirov, rayon Təhsil şöbəsinin müdiri Aslan İbrahimov və rayonun digər təhsil işçiləri Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Konfrans Heydər Əliyev Mərkəzində

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Şəhər Təhsil şöbəsinin müdiri Aslan İbrahimov "2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr" mövzusunda məruzəni konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Məruzə ətrafında şəhər 4 nömrəli məktəb-liseyin direktoru Yeganə Əsgərova, şəhər 6 nömrəli məktəb-liseyin direktor müavini Vəfa Rəhimova, Boladı kənd 1 nömrəli tam orta məktəbin psixoloqu Kəmalə Səfərova, Sütəmur-dov kənd tam orta məktəbin direktoru

Kamran Əliyev, valideyn Validə Abiyeva, Respublika Təhsil Nazirliyinin nümayəndəsi, sektor müdiri Vidadi Bağirov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəsilə Əliyeva çıxış ediblər. Nətiqələr yeni dərs ili və bilik günü münasibətilə rayonun bütün müəllim və şagirdlərini, o cümlədən tələbə adını qazanmış abituriyentləri təbrik edib, Azərbaycanda təhsilə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdılar. Rayonumuzun orta ümumtəhsil məktəblərində çalışan müəllimlər təhsilimizin inkişafı

üçün bundan sonra da yüksək əməkdarlıqla çalışacaqlarını bildirdilər.

Konfransın sonunda respublika üzrə keçirilən pedaqoji mühazirələrdə qalib olmuş şəhər 6 nömrəli məktəb-liseyin direktoru Akif Xaligova və təhsil şöbəsinin aparıcı məsləhətçisi Mais Quliyevə Respublika Təhsil Nazirliyinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.

Sonda konfransın qətnaməsi oxunub və konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

Nətiqə AĞAYEVA

MAARİFLƏNDİRMƏ TƏDBİRİ



Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Lənkəran şəhərinin Ə.Vahid küçəsindəki "Cümə" məscidində dini mərasimlərin keçirilməsinə həsr edilmiş tədbir keçirilib.

Rayondakı dini icma sədrələrinin, din xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə QMİ-nin Qazilər Şurasının Fətvası oxunub.

Tədbiri giriş sözü ilə açan QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında İslam dininin elm, mədəniyyət dini olduğunu, həmişinin, dünyəvi dəyərləri özündə ehtiva etdiyini bildirib. Q.Axundzadə qarşıdan gələn Məhərrəmlik tədbirlərinin QMİ-nin fətvasına uyğun şəkildə, xurafata yol vermədən keçirilməsinin vacibliyini vurğulayıb.

DQİDK-nin Lənkəran bölgə şöbəsinin müdiri Qağayı Məmmədov dövlətin münasibətlərindən bəhs edərək, ölkəmizdə tolerant, multikultural və həmrəylik münasibətlərinin tarixi köklərinin olduğunu, dözümlülük və dini toleranlığın bizim həyat tərzimizi təşkil etdiyini qeyd edib. Q.Məmmədov Məhərrəmliklə (Aşura) bağlı keçirilən tədbirlərdə "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini və ictimai asayiş qaydalarına əməl etməyin zəruriliyini bildirib.

Lənkəran ŞİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında Məhərrəmlik (Aşura) mərasimlərinin qanun çərçivəsində, qanunvericiliyin tələblərini gözəlməklə keçirilməsinin əhəmiyyətini qeyd edib.

Çıxış edən dini icma sədrləri və din xadimləri Məhərrəmlik (Aşura) mərasimlərinin QMİ-nin Fətvasına uyğun keçiriləcəyini bildirdilər. Onlar dövlət tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində mərasimlərdə baş yarmaq, qan çıxarmaq, zəncir vurmaq kimi İslam dininə aid olmayan xurafat elementlərinə rast gəlinmədiyini diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Barat KƏRİMOV



YENİ ŞURANIN İLK YIĞINCAĞI KEÇİRİLİB

Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində Rayon Fermerlər və Koordinasiya Şurasının ilk yığıncağı keçirilib. Toplantıda yerli fermerlərə yeni yaradılan Şuranın funksiyası və vəzifələri barədə ətraflı məlumat verilib, görülməli işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Yığıncaqda çıxış edən Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatların uğurla davam etdiyini vurğulayaraq yeni yaradılan Şuranın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

Lənkəran Fermerlər və Koordinasiya Şurasının sədri Rüşət Əsgərov yeni yaradılan qurumun fəaliyyət istiqamətlərindən danışaraq qeyd edib ki, Şuranın əsas

vəzifəsi fermerlərin mövcud problemlərini öyrənmək, problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahənin inkişafına dair təkliflər verməkdən ibarətdir.

Bildirilib ki, Şura kənd təsərrüfatı sektorunun qabaqcıl nümayəndələri, fermerlər, fermer assosiasiyalarının üzvlərindən təşkil olunub.

Yığıncaqda çıxış edən fermerlər istehsal etdikləri məhsulların satışı və kənd təsərrüfatı texnikasına olan tələbatla bağlı təkliflərini bildirdilər.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

X.CAVADOV

ƏDLİYYƏ ORQANLARININ YARANMASI XALQ CÜMHURİYYƏTİNİN TARİXİ XİDMƏTİDİR

Qədim tarixə və mədəniyyətə malik Azərbaycan xalqı bütün zamanlarda milli varlığını, azadlığını və müstəqilliyini qorumaq üçün yadelli işğalçılarla ölüm-dirim savaşı aparmağa məcbur olmuşdur. Əlverişli coğrafi mövqedə, tarixi karvan yollarının üzərində yerləşməsi, zəngin təbii sərvətlərə malik olması gözügötürməyən düşmənlərimizin diqqətini həmişə cəlb etmiş və onlar müxtəlif məkrli üsullarla, bəzən birbaşa istilaçılıq yolu ilə əzəli ata-baba torpaqlarımızı işğal edib, insanlarımızı öldürüb, əsir götürüb, sərvətlərimizi talan edib, milli dövlətçilik ənənələrimizi süquta uğratmağa çalışıblar. Bütün bu cəhdlərə baxmayaraq qəhrəman xalqımız milli azadlıq mübarizəsini dayandırmamış, bu yolda saysız-hesabsız qurbanlar versə də, seçdiyi haqq yolundan dönməmiş, apardığı mücahidələr və yaranan əlverişli tarixi şərait hesabına dəfələrlə milli azadlığına qovuşmuş, dövlətçiliyini bərpa etməyə nail olmuşdur.

Belə bir tarixi məqam XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda yaranmışdı və Azərbaycan xalqının qabaqcıl ziyalı övladları irəli çıxaraq şərqdə ilk parlamentli demokratik Respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətini qurub milli istiqlalımızı dünyaya bəyan etmişdilər.

1918-ci il may ayının 28-də baş vermiş bu tarixi hadisə xalqımızın müstəqillik tarixinin yeni mərhələsi kimi milli dövlətçilik salnaməmizi daha da zənginləşdirmişdir. Cəmi 23 ay fəaliyyət göstərirdikdən sonra Rusiyanın XI Qızıl Ordusunun silahlı müdaxiləsi nəticəsində süquta uğramış Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil, azad yaşamağa, özünün dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Ümummilli Liderimiz Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini yüksək qiymətləndirərək onun tarixi ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə böyük əhəmiyyət vermiş və hələ ilk siyasi hakimiyyəti dövründə totalitar sovet rejiminin sört qadağalarına baxmayaraq bu ənənələrin unudulmaması üçün bir sıra əməli işlər görmüşdür. Təsədüfi deyil ki, Ulu Öndərimiz hələ sovet hakimiyyətinin süqutundan 11 ay əvvəl, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi təsdiq olunmasına və Muxtar Respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarılmasına nail olmuş, xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlişindən sonra isə ilk dəfə Xalq Cümhuriyyətinin 80 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixi qərardan sonra hər il mayın 28-i ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma günü kimi təntənəli şəkildə bayram edilir.

Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir vaxtda yaransa da, qısa müddətdə mühüm işlər görmüş, ilk növbədə dövlət sərhədləri müəyyənləşdirilmiş, vətəndaşların mülki, siyasi və digər hüquqlarını təmin edən ilkin qanunvericilik bazası yaradılmış, o cümlədən Avropanın bir sıra inkişaf etmiş dövlətləri də daxil olmaqla şərq aləmində ilk dəfə olaraq qadınlara seçki hüququ verilməsi, suveren, demokratik, hüquqi dövlətin atributları müəyyənləşdirilmiş, ilk dövlət idarəçiliyi aparatı təşkil

edilmiş, Fətəli xan Xoyskinin başçılığı ilə hökumət kabineti formalaşdırılmış, o dövr üçün həyati əhəmiyyət daşıyan dövlət hakimiyyəti strukturları qurulmuşdur.

1918-ci il iyunun 26-da Azərbaycanın ilk milli ordusunun, hüquq-mühafizə orqanlarının və bank-maliyyə sisteminin yaradılması barədə qərar qəbul edilmişdir. Azərbaycan dili dövlət dili elan edilmiş, üçrəngli bayrağımız, dövlət gerbimiz təsdiq olunmuşdur. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları açılmış, ilk ali təhsil ocağı – Bakı Dövlət Universiteti təsis edilmiş, səhiyyə müəssisələri, teatr, kitabxanalar açılmış, qəzet və jurnallar nəşr olunmağa başlamış, ilk milli muzeyimiz – "İstiqlal" muzeyi yaradılmışdır. Lakin Azərbaycanın müstəqillik qazanması ilə bəzi bilməyən Sovet Rusiyası milli hökumətin və parlamentin normal fəaliyyətinə mane olmaq üçün xain erməni daşnaklarından, xüsusilə Şaumyanın rəhbərlik etdiyi silahlı quldur dəstələrindən istifadə edərək ölkədə xaos, özbaşınalıq vəziyyəti yaratmış, azərbaycanlılara qarşı növbəti soyqırımı törətmiş, dövlət idarələrinin fəaliyyətini pozmuş və nəhayət 1920-ci il aprelin 28-də XI Qızıl Ordunu ölkəmizə yeridərək müstəqilliyimizə son qoymuşdur. Təəssüflər olsun ki, çoxəsrlik milli azadlıq mübarizələrindən sonra əldə olunmuş müstəqillik belə tezliklə itirilmişdir. Azərbaycan məcburi qaydada sovetlər birliyinə daxil edildiyindən həmin gün onun dövlət müstəqilliyinə son qoyulmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu göstərmişdir ki, azadlığı əldə etməklə iş bitmir. Bu azadlığı qoruyub saxlamağı bacarmaq lazımdır. Necə deyirlər, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətinidir.

Şərqlin ilk dünyəvi demokratik dövləti olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyası, mahiyyəti və mənası ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi, onun siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet imperiyası ölkəmizi daha 70 il əsarətdə saxlasa da, onun vətəndaşlarını dəfələrlə məcburi deportasiyalara, qanlı-qadalı repressiyalara məruz qoysa da, xalqımız milli azadlıq arzusunı unutmamış, müstəqil-

lik uğrunda mübarizəsini davam etdirmişdir. Bu dövrdə sovetlər ittifaqının tərkibində olan Azərbaycan özünün respublika idarəçilik formasını yaşada bilməmiş, istedadlı, əməksevər və vətənpərvər insanların sayı ilə elm-təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahəsində, xüsusilə neft sənayesinin inkişafında böyük uğurlara nail olmuşdur. Xüsusilə Ümummilli Lider, dünya şöhrətli dövlət və siyasi xadim, böyük vətənpərvər Heydər Əlirza oğlu Əliyevin ilk siyasi hakimiyyəti dövründə Azərbaycan xalqı əsrlərə bərabər milli tərəqqi yolunu keçib bugünkü müstəqillik üçün möhkəm özül hazırlamış, zəngin maddi-texniki baza formalaşdırılmışdır. Məhz Ulu Öndərimizin cəsarəti və müdrik rəhbərliyi ilə xalqımız soy-kökünə qayıtmış, tarixini, dilini, milli adət-ənənələrini, dini etiqadını qorumuş, sosial-iqtisadi inkişaf sahəsində sanballı nailiyyətlərə imza atmışdır.

Tələf gətirib ki, Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini qurmaq imkanı qazanmışdır. Təəssüflər olsun ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq dəstəyin olmaması səbəbindən itirilmişdir. İkinci tarixi imkan bir də 70 il sonra yaranmışdır.

Keçən əsrin sonlarında dünyada baş verən global hadisələr fonunda sovet imperiyasının dağılması şəraitində Azərbaycan xalqı yenidən dövlət müstəqilliyini bərpa etmək imkanı əldə etmişdir. Lakin imperiya qüvvələri xalqımızın azadlıq arzusunı yenidən söndürmək üçün müxtəlif açıq və gizli təxribatlar törətməyə başlamışdılar. İlk növbədə xain qonşularımız olan erməniləri yenə də üstümüzdə qaldıraraq qanlı toqquşmalar törətmişdilər, Ermənistan adlanan qərbi Azərbaycan torpaqlarında və Qarabağda yaşayan soydaşlarımızı məcburi şəkildə doğma yurdlarından didərgin salmış, 20 yanvar faciəsini, Xocalı soyqırımını törətmiş, əzəli tarixi torpaqlarımızı işğal etmiş, yüzlərlə kənd və şəhəri dağıtmış, minlərlə məktəb, xəstəxana, uşaq bağçası, mədəni-maarif müəssisələrini, yaşayış evlərini yandırmış, günahsız insanları vəhşicəsinə öldürmüşdülər. Lakin tarixi düşmənlərimiz bununla da milli azadlığımızın yolunu bağlaya bilməmişdilər.

Cox ciddi çətinliklərə baxmayaraq Azərbaycan xalqı nəhayət 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyinə qovuşmuşdur. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiyaya Aktı" qəbul olunmuşdur.

Lakin qeyd etmək lazımdır ki, həmin dövrdə ölkədə xaos, anarxiya, iqtisadi tənəzzül, siyasi böhran və mədəni-psixoloji gərginlik hökm sürdüyündən Dövlət Müstəqilliyi haqqında Konstitusiyaya Aktı yalnız kağız üzərində qalmışdı. Dövlət möhkəmlənə bilmirdi, idarəolunmaz vəziyyət yaranmışdı, hakimiyyət uğrunda amansız mübarizə gedirdi. Bu dəhşətli vəziyyət 1993-cü ilin iyun ayına qədər davam etmişdir. Gəncə hadisələrindən sonra şimal və cənub bölgələrində separatçı ünsürlər baş qaldırdığından ölkənin ərəzi bütövlüyü parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Yalnız Azərbaycan xalqının təkidli tələbi ilə Ümummilli Lider Heydər

Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün bunlara son qoyulmuşdur.

1993-cü ilin iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini növbəti dəfə məhv olmaqdan xilas etmişdir. Məhz Ümummilli Liderin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində milli tərəqqi yoluna qədəm qoymuşdur.

Müstəqilliyin xalqımızın taleyində çox önəmli rol oynadığını qürur hissi ilə bəyan edən Heydər Əliyev ömrünün qalan hissəsini də doğma xalqının milli azadlığına həsr edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi, sarsılmaz və dönməz etmişdir. Məhz Ümummilli Liderimizin müdrik düşüncəsi və polad iradəsi ilə ölkədə siyasi sabitlik, dövlət strukturlarında nizam-intizam, qayda-qanun bərqərar olmuş, silahlı quldur dəstələri ləğv edilmiş, cəbhədə atəşkəsə nail olunmuş, əsl ordu quruculuğuna, iqtisadiyyatın dirçəldilməsinə, mədəni quruculuq işlərinə başlanmış, ictimai-siyasi həyat axarına düşmüşdür.

1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi – "Əsrin müqaviləsi" imzalanmışdır. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin həqiqi sahibi kimi dünya birliyinə təqdim olunmuşdur. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktıda iştirakı isə regionda ölkəmizin gərəklili mövqeyini və nüfuzunu artırmış, onun iri regional layihələrə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşulmasına imkan yaratmışdır.

Ulu Öndər Heydər Əliyevin Dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər və atdığı məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olmuşdur. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

Şimal-cənub, qərb-şərq nəqliyyat dəhlizlərinin, Avrasiya məkanında və bütövlükdə dünyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün həyati əhəmiyyət daşıyan enerji layihələrinin, neft-qaz kəmərlərinin Azərbaycandan start götürməsi bir daha sübut edir ki, artıq regionda heç bir global layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilmir. Çünki Azərbaycan bu gün dünyanın ən sabit, ən təhlükəsiz və əməkdaşlıq üçün ən etibarlı partnyor olan ölkələrdən biridir. Azərbaycan dövləti ən böyük dünya səviyyəli təşkilatlarda sözü, təklifi eşidən, qəbul olunan nüfuzlu beynəlxalq subyekti kimi hörmət və ehtiramla qəbul edilir. Məhz bu nüfuzuna görə dünyanın ən mötəbər beynəlxalq təşkilatları global əhəmiyyətli ictimai-siyasi tədbirlərini və idman yarışlarını Azərbaycanda keçirməyə həvəslə söz göstərirlər.

(*Ardı səh. 6-da*)

ƏDLİYYƏ ORQANLARININ YARANMASI XALQ CÜMHURİYYƏTİNİN TARİXİ XİDMƏTİDİR

(Əvvəli sah. 5-də)

Bu tarixi nailiyyətlər Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin layiqli yetirməsi, Azərbaycan xalqının sevimli Prezidenti cənab İlham Əliyevin müdrik düşüncəsi və gərgin əməyi sayəsində əldə olunmuşdur. Məhz cənab Prezident İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünlülmüş və tarazlaşdırılmış siyasət ölkəmizin dünyanın iqtisadi-siyasi arenasında tanınmasına, yüksək səviyyəli tərəfdaş qismində qəbul edilməsinə zəmin yaratmışdır. Bundan başqa, ölkə daxilində aparılan, xalqın rifahının yaxşılaşmasını, qeyri-neft sektorunun inkişafını sürətləndirən islahatlar, verilən fərman və sərəncamlar, qəbul olunan qanunlar sosial-iqtisadi tərəqqi ilə yanaşı hüquqi-demokratik və vətəndaş cəmiyyəti quruculuğu proseslərini də sürətləndirmiş, xalq-iqtidar birliyinin sarsılmaz vəhdətini yaratmışdır. Bəli, bu gün Azərbaycan xalqı öz dövlətinin, öz taleyinin sahibidir. Xalq-hakimiyyət birliyi ölkəmizdə bütün problemlərin aradan qaldırılmasının əsas formuludur. Prezident İlham Əliyev hər zaman çıxışlarında bu məqamı xüsusi vurğulayıb və deyir: "Mən də öz isimdə sizə arxalanıram, Azərbaycan xalqına arxalanıram. Gələcəkdə bizi daha da böyük işlər gözləyir. Azərbaycan dinamik inkişaf yolundadır. Biz bu inkişafı əbədi etməliyik...". Məhz bu möhtəşəm nailiyyətlərə görə Azərbaycan xalqı 2018-ci ilin aprelin 11-də keçirilmiş prezident seçkilərində yekdilliklə səs verərək cənab İlham Əliyevə tükənməz inamını, özünün gələcək taleyini yenidən etibar etməkdə ısrarlı olduğunu təsdiq etdi. Bu qərarı ilə Azərbaycan xalqı bir daha nümayiş etdirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının 100 il bundan əvvəl arzuladıqları iqtisadi cəhətdən güdrətli, siyasi cəhətdən sabit, insanların azad və dinc şəraitdə yaşadığı Azərbaycan dövlətinin bundan sonra da müstəqillik yolları ilə inamla irəliləməsi üçün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi siyasəti ürəkdən bəyənir və müdafiə edirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il 16 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilsin.

Həmimiz fəxr edirik ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun yaratdığı respublika quruluşu məhz Azərbaycan xalqının dahi oğlu, alovlu vətənpərvər Heydər Əliyevin müdrik düşüncəsi və parlaq zəkası ilə tarixi əhəmətləri qoruyaraq bugünkü müstəqilliyinə qovuşmuş və cənab Prezident İlham Əliyevin yorulmaz səyləri ilə dünyanın inkişaf etmiş qabaqcıl dövlətlərindən birinə, regionun lider dövlətinə çevrilmişdir.

50 milyonluq dünya azərbaycanlıları Cümhuriyyətin 100 illiyini bu əziz bayramı bizə bəxş etmiş tarixi şəxsiyyətlərə dərin hörmət və ehtiramla qeyd edirlər.

Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə gördüyü işlər tariximizin parlaq səhifələrini təşkil edir. Azərbaycan Xalq Cümhuriyyətinin ölkədə hüquq sisteminin formalaşması üzrə gördüyü işlər də xüsusilə qədirəlayiqdir. Həmin dövrdə ölkədə qanunçuluğun bərqərar olunmasından ötrü hüquq sisteminin

qurulmasına ciddi diqqət yetirilərək Xalq Cümhuriyyətinin elan olunduğu gün – 1918-ci il may ayının 28-də Ədliyyə Nazirliyi təsis edilmiş və təcrübəli dövlət xadimi Xəlil bəy Xasmməmmədov ilk Ədliyyə naziri təyin olunmuşdur. Hər bir ədliyyə işçisi üçün qururvericidir ki, milli ədliyyəmizin 100 illiyini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə eyni vaxtda bayram edirik.

1918-ci ildə Azərbaycanda məhkəmə sistemi dağınıq, pərakəndə və iflic vəziyyətində idi. Şəhər və qəzaların əksəriyyətində hüquqşünas kadrlar, xüsusilə müstəntiq və hakimlər çatışmırdı, hətta bəzi yerlərdə məhkəmə idarələri fəaliyyətlərini dayandırmışdı. Ədliyyə Nazirliyi məhz belə bir ağır şəraitdə fəaliyyətə başlamış, ilk əvvəl yerlərdə qayda-qanunun bərpası ilə əlaqədar lazımi hüquqi-normativ aktlar təsdiq edilmiş, qısa müddətdə məhkəmə aparatları formalaşdırılmış, ciddi ehtiyac duyulan hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi cəhətdən maarifləndirilməsi məqsədilə tədbirlər görülmüşdür.

Nazirlər Şurasının qərarı ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.

Ədliyyə Nazirliyinin təşəbbüsü ilə dövlətin əsaslarının möhkəmləndirilməsinə xidmət edən qanunvericilik bazasının yaradılmasından ötrü müxtəlif təkliflər hazırlanaraq parlamentin müzakirəsinə çıxarılmışdır. O zaman parlamentə təqdim olunan qanun layihələrindən biri də ümumi amnistiyanın elan edilməsi ilə bağlı olmuşdur. Həmin tarixi sənəddə qeyd olunmuşdur: "Hüquqa və azadlığa, dövlət qaydalarına əsaslanan, Azərbaycan xalqının həyatında zülm, hakimiyyətsizlik və anarxiya dövrünə son qoyan respublikanın yaranmasından il yarımın keçdiyi günü qeyd etmək üçün və bütün vətəndaşlar üçün yeni həyata və respublikaya xidmətə bərabər yollar açılmasını tələb edən tarixi ədalət naminə 1918-ci il mayın 28-dək törədilmiş bütün cinayət əməllərinə görə ümumi amnistiya elan edilir". Eyni zamanda, həbsxana işinin ədalət mühakiməsinin həyata keçirilməsində müstəsna əhəmiyyəti nəzərə alınaraq Cümhuriyyət Hökumətinin 1919-cu il 11 avqust tarixli Qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş yenidən qurulmuşdur. Həmin illərdə işin çətinliyinə, imkanların əlverişsiz olmasına və ixtisaslı kadrların çatışmamasına baxmayaraq ədliyyə orqanları özlərinin xidməti vəzifələrini vicdanla və ləyaqətlə icra edib ölkənin ədliyyə sisteminin qurulmasına sanballı töhfələr veriblər. Çox təəsüflər olsun ki, 1920-ci ildə Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra sovet rejiminin tətbiq etdiyi qaydalar ədliyyə orqanlarının fəaliyyətini xeyli zəiflətmiş, bu sahədə əldə olunmuş nailiyyətləri kölgədə qoymuşdur. Yalnız Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin birinci siyasi hakimiyyəti dövründə respublikanın ədliyyə orqanları layiq olduqları qiyməti ala biliblər.

Ulu Öndərimiz 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi ədliyyə orqanlarının fəaliyyətində də yeni mərhələ başlamışdır.

Məhz dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan biri kimi Ədliyyə Nazirliyi Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar sayəsində təkmil struktura çevrilmiş, cəmiyyətdə rolu və nüfuzu yüksəlmişdir.

Ulu Öndərimizin müdrik düşüncəsindən yaranmış və 1995-ci ildə Ümumxalq səsverməsi-Referendum yolu ilə qəbul edilmiş, maddələrinin üçdə iki hissəsinin insan hüquq və azadlıqlarına həsr olunmuş müstəqil dövlətimizin ilk Konstitusiyasının verdiyi imkanlar hesabına ölkəmizdə məhkəmə-hüquq islahatlarına uğurla başlanmış və bu sahədə dünya təcrübəsinə uyğun misilsiz nailiyyətlər qazanılmışdır.

İslahatlara uyğun olaraq yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında" və digər qanunlar, daha mükəmməl Mülki və Mülki Prosesual, Cinayət və Cinayət Prosesual, Cəzaların İcrası və sair məəcəllələr qəbul olunmuşdur. Eyni zamanda birinci instansiya, apellyasiya və kassasiya instansiyalarını ehtiva edən 3 pilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Ədliyyə işçilərinin şəxsi əməyinə yüksək qiymət verən Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr – 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olunub. Ədliyyə orqanları xüsusi geyim formaları, müasir maşınlar, texnoloji avadanlıqlar, silahlar və digər ləvazimatlarla təchiz olunub, yüksək səviyyədə bilikli və bacarıqlı kadrlar yetişdirməkdən ötrü Ədliyyə Nazirliyinin Akademiyası açılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan və Ümummilli Liderimiz Heydər Əliyevin titanik səyləri ilə məhv olmaqdan xilas olub möhkəmlənmiş müstəqil, demokratik Azərbaycan Respublikası bu gün cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə inkişafının daha yüksək mərhələsinə yaşayır. İqtisadiyyatımız durmadan artır. Xalqımız üçün il ildən uğurlu olur. Cənab Prezidentin düzgün daxili və xarici siyasəti beynəlxalq aləmdə nüfuzumuzu getdikcə qaldırır, bizə dünya birliyinin dəstəyini qazandırır. Artıq Azərbaycan həqiqətləri süni sürətdə formalaşdırılmış erməni mifini həm regionda, həm də dünya arenasında darmadağın edib. Azərbaycanın dünya dövlətləri ilə bərabər hüquqlu tərəfdaşlığı, global enerji və nəqliyyat layihələrinin etibarlı təşkilatçısı kimi özünü sübut etməsi, super güclərin yanında söz sahibi olması, BMT-də, Avropa Şurasında və saysız-hesabsız digər beynəlxalq təşkilatlarda müstəqil siyasətə əsaslanan cəsarətli mövqe nümayiş etdirməsi xalqımız üçün qururvericidir.

Cənab Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində görülmüş işlər nəticəsində ölkəmizin hər tərəfində genişmiqyaslı tikinti-abadlıq, mədəni quruculuq işləri aparılır. Şəhərlərin, qəsəbə və kəndlərin siması sürətlə dəyişir. Yaşayış məntəqələri kütləvi şəkildə qazlaşdırılır, içməli su xətləri çəkilir, müasir tələblərə cavab verən asfalt yollar salınır, körpülər tikilir. Yeni-yeni istehsal müəssisələri istifadəyə verilir, iş yerləri açılır, məhsul istehsalı çoxalır, maaş və müavinətlər artırılır, əhalinin həyat şəraiti durmadan yaxşılaşır. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin

qanuni varisi olan müstəqil, azad Azərbaycan Respublikasının möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı parlaq nailiyyətlər kimi xalqımızı hədsiz sevindirir, daha xoşbəxt gələcəyə ruhlandırır. Bu misilsiz nailiyyətlər məhz Xalq Cümhuriyyətini qurmuş dəyərli ziyalılarımızın Heydər Əliyev siyasi kursunun nurunda gerçəkləşən ümdə arzularıdır.

2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etmiş cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasında demişdir: "Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvə demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadıq və bu ənənələri yaşadıq". Bu ənənələri uğurla inkişaf etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə dünyada siyasi, iqtisadi, maliyyə və humanitar böhranların, məhəlli toqquşmaların, müharibələrin və təlatümlərin hökm sürməsinə baxmayaraq sabit və təhlükəsiz şəraitdə ölkəmizin sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, iqtisadi rəqabət qabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, nəhəng global enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi, dünyada nüfuzunun artması, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, kosmik ölkəyə çevrilməsi, respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi müstəqilliyimizin böhrəsidir.

Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində, 11 aprel 2018-ci il tarixdə ədalətli və şəffaf şəraitdə keçmiş seçkilərdə cənab Prezident İlham Əliyevin böyük vətəndaş dəstəyi ilə inamlı qələbə qazanması hesabına xalqımız növbəti illərdə də davamlı tərəqqiyə, sabitliyə etibarlı təminat əldə etmişdir.

Prezident İlham Əliyev "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim" söyləməklə yeganə düzgün yol olan Ulu Öndərin yolu ilə gedən ölkəmizin müstəqillik tarixinin bundan sonra da yeni, parlaq səhifələrinin yazılacağına əminliyini ifadə etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini alnıaçıq, üzüağ qarşılayan ədliyyə işçiləri də bütün qüvvə və bacarıqlarını sərf edərək bundan sonra da cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun qələbəsinə layiqli töhfələrini verəcəklər.

Əliajdər ƏLƏKBƏROV,
Lənkəran Rayon Məhkəməsinin sədri

Azərbaycan Prokurorluğu – 100

DÖVLƏTÇİLİYİN VƏ QANUNÇULUĞUN KEŞİYİNDƏ

Bu günlər prokurorluq orqanlarının bütün əməkdaşları, veteranlarımız, bütövlükdə ölkənin hüquq ictimaiyyəti Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 100-cü ildönümünü yüksək əhval-ruhiyyə ilə qeyd edirlər. Ulu Öndər Heydər Əliyevin dövlətçilik iradəsi ilə gerçəkləşən bu realıq Azərbaycan Prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında tutduğu yeri müəyyənləşdirməklə, bu orqana göstərilən yüksək qayğının və hərtərəfli dəstəyin təzahürü kimi hər bir əməkdaşımızda böyük qürur hissi doğurur.

Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlamışdır. İnsan hüquq və azadlıqlarına sadıqlıq, ilk növbədə, Ulu Öndərin hər kəsə örnək olacaq mənəvi məsuliyyətindən irəli gəlmişdir.

Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında Ümumxalq Referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətə yeniləşməsinə və müasirləşməsinə ciddi təminat yaratmışdır. Prokurorluq orqanlarının qanunçuluğun və hüquq normalarının etibarlı təminatı sahəsində nüfuzlu təsisatə çevrilməsi, yenidən təkmilləşdirilərk fəaliyyətini yeni dövrün tələbləri səviyyəsində qurması məhz

Heydər Əliyevin rəhbərliyi altında aparılmış müntəzəm islahatlar nəticəsində mümkün olmuşdur. Ulu Öndərin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikada prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş, eyni zamanda, Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Bu addım prokurorluq orqanları əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətlə yanaşı, həm də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələrinin bərpası olmuşdur.

Xatırlatmaq lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılaraq əsası qoyulmuş milli prokurorluq orqanları məhkəmə sistemində fəaliyyət göstərmişdir. Sovetlər dönməsində yenicən yaradılaraq sinfi dövlət maraqlarına xidmət etmiş, səlahiyyətləri hədsiz geniş olan prokurorluq orqanlarının fəaliyyəti uzun illər ərzində hakimiyyət bölgüsü prinsipi ilə uzlaşdırılmamışdır. Yalnız Heydər Əliyevin zəngin idarəetmə təcrübəsinə malik olaraq məharətlə həyata

keçirdiyi dövlət quruculuğu prosesi nəticəsində hər bir dövlət qurumunun, o cümlədən, prokurorluğun dövlət idarəetmə mexanizmində yeri və rolu dəqiq müəyyən edilmişdir.

Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının aktiv fazaya keçməsi prokurorluq orqanlarında islahatların keyfiyyətə yeni mərhələdə də davam etdirilməsi zərurətini şərtləndirmişdir.

Bu gün fəxrət hissi ilə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 15 ildə onun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Müasir dövrdə hər bir cəmiyyətdə müşahidə edilən korrupsiya xarakterli cinayətlərə qarşı ölkəmizdə elan olunmuş barışmaz mübarizə dövlət başçısının siyasi iradəsidir. "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun tətbiq edilməsi barədə 2004-cü il 3 mart tarixli sərəncamla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması korrupsiyaya qarşı mübarizəni Baş Prokurorluğun fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmiş, bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizənin aparılmasına şərait yaratmışdır.

Prokurorluğun hər bir əməkdaşı bu orqana dövlət səviyyəsində göstərilən etimadın məsuliyyətini dərindən dərk etməklə, işlərini həmin müasir tələblər səviyyəsində qurmaq, prokurorluqda formalaşmış sağlam iş mühitini daha da möhkəmləndirmək, cəmiyyətdə proku-

rorluğa artan ictimai etimadı qoruyub saxlamaq üçün bütün qüvvələrini səfərbərliyə almışdır.

Öz peşə bayramını və yaranmasının 100 illiyini qeyd edən prokurorluq orqanları əməkdaşlarını bu münasibətlə təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətlərində hamıya yeni-yeni uğurlar arzulayırıq. Biz bundan sonra da ölkəmizdəki müntəzəm islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, digər dövlət təsisatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcəyik. Diqqət və qayğısını prokurorluqdan əsirgəmədiyi üçün möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlıq bildirməklə, əmin edirik ki, Azərbaycan Prokurorluğu, o cümlədən Lənkəran Rayon Prokurorluğu müstəqil ölkənin inkişafı üçün üzünə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirmək əzmindədir. Zamanın ruhuna uyğun olaraq, səlahiyyətlərində və fəaliyyətində köklü dəyişikliklərin baş verdiyi, kadr siyasətində ciddi dönüşün yaradıldığı və şəffaflığın təmin edildiyi, əməkdaşlarının sosial müdafiəsinin gücləndirildiyi, dövlətçilik və qanunçuluq prinsiplərinin ön plana çəkildiyi bir dövrdə dövlətə və xalqa sədaqətlə xidmət etmiş prokurorluq orqanlarının artan nüfuzu ona həvalə olunmuş bütün vəzifələri yüksək səviyyədə yerinə yetirməyə təminat verir.

Vəli MUSTAFAYEV,
Lənkəran rayon prokurorunun
müavini, kiçik ədliyyə müşaviri

XALQA, VƏTƏNƏ VƏ PREZİDENTƏ SƏDAQƏT

Son illər ictimai həyatın bütün sahələri üzrə yeniləşən Azərbaycanın məhkəmə təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun qarşısının alınmasında, Konstitusiyaya və təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında hərbi prokurorluq orqanlarının da mühüm xidmətləri vardır. Dövlətinə, xalqına, Vətəninə və Prezidentinə hər zaman sadıq olan hərbi prokurorluq orqanları Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində qarşısına qoyulmuş vəzifələri yerinə yetirməklə, orduda nizam-intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin və digər neqativ halların qarşısının alınması istiqamətində məqsədyönlü mübarizə tədbirləri həyata keçirmiş, ordu quruculuğuna mənfi təsir edən qanun pozuntularının və nöqsanların, cinayətkarlığı doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsini təmin etmişdir.

Orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış

cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalmışdır.

Hərbi qulluqçuların asudə vaxtlarının daha maraqlı keçirilməsini, cəmiyyət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmalarını təmin etmək və onların əhval-ruhiyyəsinə yüksəltmək üçün hər il müxtəlif bayramlar - Dünya azərbaycanlılarının həmrəyliyi günü, Silahlı Qüvvələr günü və Novruz bayramı ərəfəsində Respublika Hərbi Prokurorluğunun təşəbbüsü və təşkilatçılığı ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların komandanlıqları və müvafiq şəhər, rayon icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə birgə hərbi birləşmələrdə, xüsusilə düşmənlə üzbəüz mövqelərdə dislokasiya olunmuş hərbi hissələrdə hüquqi təbliğat və mədəni-kütləvi xarakterli tədbirlər həyata keçirilir.

Tədbirlər zamanı Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən möhtəşəm sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş sürətli inkişaf, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, onun müasir silahlarla təchizatı, hərbi qulluqçuların sosial vəziyyətinin, maddi rifah halının və təminatının

əhəmiyyətli dərəcədə yaxşılaşdırılması barədə şəxsi heyət qarşısında çıxışlar edilmiş, onların xidməti və şəxsi problemləri ilə maraqlanmaqla, həll edilməsi üçün əməli tədbirlər görülmüşdür.

Hərbi prokurorluq orqanları tərəfindən XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş 31 Mart soyqırımı, Xocalı qətləmi, terror aktları və digər cinayətlər barədə tarixi həqiqətlərin əyani şəkildə gələcək nəsillərə çatdırılmasında rolu, həmçinin bu istiqamətdə işlərin intensiv davamı mövzusunda hərbi hissələrdə müxtəlif tədbirlər keçirilmiş, ətraflı çıxışlar edilmişdir.

Prokurorluq işçilərinin sosial müdafiəsi və maddi təminat məsələləri dövlətimizin daim diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev prokurorluq, o cümlədən hərbi prokurorluq orqanları işçilərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində müntəzəm addımlar atır. Ötən illər ərzində hərbi prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşlarımızın maddi və sosial təminatının yaxşılaşdırılması, müasir üslubda prokurorluq binalarının tikilməsi, digər prokurorluq binalarının əsaslı təmir edilməsi, əməkdaşlar üçün iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Qarabağ, Tərtər və Füzuli hərbi prokurorluqla-

rının inzibati binalarında əsaslı yenidənqurma işləri aparılmış, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Qazax və Zaqatala hərbi prokurorluqları üçün isə yeni inzibati binalar tikilib istifadəyə verilmişdir.

1 oktyabr prokurorluq orqanları işçilərinin peşə bayramı günüdür və prokurorluğun yaradılmasının 100-cü ildönümü tamam olur. Bayram münasibətilə prokurorluq orqanlarının hər bir işçisini, veteranları və onların ailə üzvlərini təbrik edirik. Diqqət və qayğısını prokurorluqdan əsirgəmədiyi üçün möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, Lənkəran Rayon Hərbi Prokurorluğunun əməkdaşları bundan sonra da ordumuzun qüdrətlənməsi namına qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı barışmaz mövqe tutacaq, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzünə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

Elçin QULİYEV,
Lənkəran rayon hərbi
prokurorunun müavini

Unudulmaz sənətkarlar

QISA ÖMÜR YAŞASA DA...



Bir vaxtlar Kələntərlilər ailəsinin hər bir üzvü ölkəmizdə çox populyar olub. Haşım bəy, Münəvvər xanımın və Yavər xanımın adları çəkilərkən gözəl ömürdə mədəniyyət tariximizin solmaz səhifələri canlanır.

Bu sənətkarlardan hər birinin sənət aləmində öz dəst-xətti, öz yeri var. Haşım bəy Azərbaycan Opera və Balet Teatrının, Dövlət Filarmoniyasının solisti, Azərbaycan Dövlət Dram Teatrının aktyoru kimi tanınıb. Yavər xanım muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı olub. 1930-cu illərin əvvəllərində səhnəyə gələn Münəvvər xanım isə əvvəlcə opera, sonralar isə musiqili komediya tamaşalarında çıxış edib, filmlərə çəkilib, şöhrət qazanıb.

Haşım bəy və Münəvvər xanım bacı-qardaş idilər. Lənkəranda doğulub boya-başa çatmışdılar. Yavər xanım əslən şamaxılı idi. Kələntərlilər ailəsinə gəlin gəlmişdi...

Münəvvər Kələntərli 1912-ci ildə dünyaya göz açıb. 17 yaşında Bakıya köçüb. 1933-cü ildə bəstəkar M.Maqomayev onu dinlədikdən sonra Opera və Balet Teatrında işə düzəldib. 21 yaşlı gənc qız opera səhnəsində bir-birindən maraqlı rollarda çıxış edib. Sonradan o, iş yerini dəyişərək fəaliyyətini Musiqili Komediya Teatrında davam etdirib. Münəvvər xanım bu teatrın səhnəsində "O olmasın, bu olsun" tamaşasında Sənəm, "Ulduz"da Tamam, "Qızılaxtaranlar"da Xədicə, "Gözün aydın"da Gövhər surətlərini yaradıb.

M.Kələntərlinin kinoda ilk dəfə fəaliyyətə başlaması da maraqlıdır. "Arşın mal alan" filmində (1945) Cahan xala roluna çəkildə onun 32 yaş var idi. Film Ümumittifaq ekranlarına buraxıldıktan sonra böyük uğur qazandı. Dünyanın 136 ölkəsində nümayiş etdirildi. Əlbəttə, bu uğurun qazanılmasında Münəvvər xanımın da zəhməti az deyildi. O, Cahan xala rolunu məharətlə, böyük həvəslə oynayıb, canlı, təbii obraz yaradıb.

"Arşın mal alan" kinokomediyasından başqa Münəvvər xanım "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir sıra filmlərdə müxtəlif xarakterik obrazlar yaradıb. "Bəxtiyar" musiqili filmində Gülzar xala, "Əmək və qızılgül"də Daqmaraanın anası Sonu, "Qızmar günəş altında"da Gülbahar nənə, "Görüş"də Münəvvər, "O olmasın, bu olsun"da yengə, "Kəzək qutusu"nda Məlikovun hikkəli arvadı, "Kölgələr sürür-

nür"də Məsmə, "Yeni il gecəsi"ndə ev sahibəsi rollarında oynayan aktrisa bu personajlardan hər birinə ürəyinin bir parçasını verib.

Bir-iki surəti çıxmaqla Münəvvər xanımın digər qəhrəmanlarının hamısı bizim müasirlərimizdir. Əksəriyyəti də zəngin daxili aləmə malik analardır. Onun 1955-ci ildə "Bəxtiyar" filmində inandırıcı və təbii şəkildə yaratdığı Gülzar xala mədəniyyət evinin işçisidir. Bu sadəlövh qadının əlindən heç bir iş gəlmədiyi üçün hər dəfə bacısı oğlu Ağabala tərəfindən danlanır və gülməli vəziyyətlərə düşür. Onun iş yoldaşı olan bacısı Zəhra (Sona Hacıyeva) ilə komissiya qarşısında məhni oxuyub rəqs etmələri olduqca baxımlı və yadda qalır. Hüseynova bacılarının dueti bu gün də xoş təbəssümlə xatırlanır.

M.Kələntərlinin "Bəxtiyar" filmi ilə paralel çəkildiyi "Görüş" filmindəki Münəvvər rolu da maraqlıdır. Münəvvər kolxoz sədridir. Bacarıqlı təşkilatçı olduğu qədər də qayğıkeş və səbirlidir. Sədr həmkəndlilərinin hər birinin psixologiyasını yaxşı bildiyi üçün insanlarla dil tapa bilir. Elə bu rəftarına görə də camaat sədrə hörmətlə yanaşır, onu sevir.

"Qızmar günəş altında" filmindəki Gülbahar nənə də kənd adamıdır, kolxozçudur. Lakin Münəvvər-

əşsi, yox bir, uçurlar". Bu bir kəlmə deyim nəinki həmin epizoddakı ab-havanı dəyişir, həm də tamaşaçılarda xoş ovqat yaradır.

Xanım-xatın qadın olması, incə təbəssümü ilə ürəkləri fəth edən aktrisanın "Kəzək qutusu" qısametrajlı satirik komediyasında mənzil-istismar idarəsinin rəisi, bürokrat, insan talelərinə laqeyd olan Məmişovun arvadının surətini yaratmaqla istedadının yeni çalarları üzə çıxır. M.Kələntərli bu filmə ərinə hökm edən, qapı qonşusu ilə hər gün davadalaşa çıxan, ədəbaz qadın obrazını özünəməxsus ustalılıqla yaradıb. Beləliklə də, M.Kələntərli teatr və kinoda istər dramatik, istərsə də komik rolların mahir ifaçısı kimi tanınır.

Aktrisanın teatrda və kinoda sevgə-sevgə yaratdığı obrazlara diqqət yetirəndə biz bu surətlərdə jestləri, mimikası, danışq tərzini, möhür ona xas olan təbəssümü ilə elə Münəvvər xanımın özünü görürük. Eyni zamanda obrazlar biri digərini təkrarlamır, onlar roldan-rola dəyişir, aktrisa hər bir surətin xarakterik cizgilərini ən xırda çalarları ilə tamaşaçıya çatdırmağa çalışır.

Əməkdar artist, SSRİ Dövlət Mükafatı laureatı M.Kələntərli qısa ömür yaşasa da, milli aktyor sənəti tarixində silinməz iz qoyub. Görkəm-



dən fərqli olaraq o, sadəlövhdür, hər şeyə inanandır.

Münəvvər xanım "O olmasın, bu olsun" kinokomediyasında yengə rolunda çıxış edir. Toy gecəsi yengə gəlini gətirib Məşədi İbadın otağına ötürür. İçəridə nə baş verdiyini bilmək üçün əyilib qapının açar yerindən içəri baxır. Qəflətən qapı sürətlə açılaraq zərbə yengəyə dəyir və o, yıxılır. Bu kiçik epizod tamaşaçıda gülüş doğurur. Lakin həmin an heç kəs bilmirdi ki, Münəvvər xanım yıxılarkən çəçələ barmağını sındırmışdı. Amma barmağının ağrısını çəkiliş vaxtı heç kəsə bildirməmişdi.

Aktrisa "Onun böyük ürəyi" filmində də kiçik bir rolda çıxış edir. Ölkədə müharibə gedir. Hamı səksəkə içindədir. Qadın yataqxanasının gənc sakinlərindən biri yuxudan qəfil ayılaraq hövlnək qalxıb qışqıraraq bir söz işlədir: "Hə, nə olub, atırlar?" Münəvvər xanımın personajı başını yastıqdan qaldırır, sonra yenidən sakitcə yerini rahatlayıb deyir: "Yat

li aktrisanın ömrünün son günlərini qardaşı oğlu Səməd Kələntərli belə xatırlayır: "Münəvvər xanım Moskvada çəkilişdə olarkən qəflətən sancısı tutur. Xəstəxanada onu müayinə edən həkimlər deyirlər ki, korbağır-sağı əməliyyat olunmalıdır".

Bakıda tanış olan professorun əməliyyatından sonra M.Kələntərli cəmi iki gün yaşayır. Çünki professor böyük səhvə yol vermişdi. Əməliyyat düzgün aparılmamışdı.

Münəvvər xanım 1963-cü il fevralın 5-də 51 yaşında dünyasını dəyişir.

Unudulmaz sənətkar neçə onillərdir ki, aramızda yoxdur. Bununla belə o, həm ustad aktrisa kimi, həm də xeyirxah, təvəzökar, həssas qəlbli, mehriban, başqasının sevincinə, dərdinə şərik olan, ona təmənnasız kömək əlini uzatmağa çalışan nəciib insan kimi xatirələrdə daim yaşaya-caq, yad ediləcək.

A.ABDULLAOĞLU

MƏKTƏBDƏ TƏDBİR



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) Lənkəran bölgəsi üzrə şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkil Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə "Sülh aylığı" çərçivəsində rayonun Osaküçə kənd tam orta məktəbində tədbir keçirilib.

Kənd ağsaqqallarının, ziyahların iştirakı ilə keçən tədbiri giriş sözü ilə açan Osaküçə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva çıxışında keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.

DQDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdəki nümunəvi dövlət-din münasibətlərindən, multikultural və tolerant mühitin mövcudluğundan danışdı. O, qeyd edib ki, ölkəmizdə əsas Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müdrik mənəvi-siyasi xətt bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

İnsan Hüquqları üzrə Müvəkkil Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayilov çıxışında "Sülh aylığı" çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Z.İsmayilov Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri arasında sülh və vəhdətin olduğunu bildirdi.

Osaküçə kənd məscidi dini icmasının sədri R.Dadaşov və digərləri çıxışlarında İslam dininin sülh dini olduğunu, insanları birliyə və həmrəyliyə çağırıldığını diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçıların maraqlandıran suallar cavablandırılıb.

B.KƏRİMOV

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

Daxili İşlər Naziri, general-polkovnik cənab Ramil Usubov tərəfindən cari ilin sentyabr ayının 29-da saat 10.00-da Lənkəran şəhərində – bölgə üzrə Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlarından müraciət etmiş şəxslərin daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı vətəndaşların qəbulu keçiriləcəkdir.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi

İTMİŞDİR

Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 18 iyul tarixli 11 sayılı qərarı ilə Biləsr kənd sakini **Nuriyev Möhbəli Abdullhüseyn oğlunun** adına verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN-330, kod:80208018) itdiyi üçün etibarsız sayılır.

Lənkəran Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 03 mart tarixli 04 sayılı qərarı ilə Səpnəkəran kənd sakini **Məmiyeva Xəvər İsrəfil qızının** adına verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN-292, kod:80218018) itdiyi üçün etibarsız sayılır.

ALLAH RƏHMƏT ELƏSİN

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tələh Qaraşov və İcra aparatının kollektivi Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi **Vüqar Məmmədova** atası **Hacı Adilin** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tələh Qaraşov və İcra aparatının kollektivi Haftoni qəsəbə tam orta məktəbinin direktoru **Səvər Ağayevaya** atası **Hacı Adilin** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov və kollektivi Haftoni qəsəbə tam orta məktəbinin direktoru **Səvər Ağayevaya** atası **Hacı Adilin** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov və kollektivi Haftoni qəsəbə tam orta məktəbinin direktoru **Səvər Ağayevaya** atası **Hacı Adilin** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov və kollektivi Haftoni qəsəbə tam orta məktəbinin direktoru **Səvər Ağayevaya** atası **Hacı Adilin** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov və kollektivi Haftoni qəsəbə tam orta məktəbinin direktoru **Səvər Ağayevaya** atası **Hacı Adilin** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov və kollektivi Haftoni qəsəbə tam orta məktəbinin direktoru **Səvər Ağayevaya** atası **Hacı Adilin** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov və kollektivi Haftoni qəsəbə tam orta məktəbinin direktoru **Səvər Ağayevaya** atası **Hacı Adilin** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov və kollektivi Haftoni qəsəbə tam orta məktəbinin direktoru **Səvər Ağayevaya** atası **Hacı Adilin** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Baş redaktor
Əlimərdan ƏLİYEV

TƏSİSÇİLƏR:
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatı və "Lənkəran" qəzetinin yaradıcı kollektivi

HESAB NÖMRƏMİZ:
AZ30AIB33010019443860238138
VÖEN 260024411
Kapital Bankın
Lənkəran şöbəsi
lisenziya № V 343
İndeks: 66920

ÜNVANIMIZ:
Lənkəran şəhəri, Heydər Əliyev prospekti, 3 (4-cü mərtəbə)
Telefonlar: 255-35-05, 255-35-49
E-mail: lenkeranqezeti@mail.ru
Buraxılışa məsul
İftitad Əhmədov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılmış və səhifələnməmiş, Bakıda "Azərmedia" MMC-nin mətbəəsində çap olunmuşdur.
Tiraj: 2000